

2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-UNICEF Əməkdaşlıq Proqramı
2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı çərçivəsində
keçirilən

“Eko səyahət”

RESPUBLİKA UŞAQ QISA SƏNƏDLİ FİLM MÜSABİQƏSİNİN

Əsasnaməsi

1. Ümumi müddəalar

- 1.1 “Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
- 1.2 “Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi BMT Uşaq Fondu (UNICEF) Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və IDEA İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilir.
- 1.3 Müsabiqəyə rəhbərlik Respublika Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Təşkilat Komitəsinə festival-müsabiqənin təşkilatçıları tərəfindən təyin edilmiş təhsil və ekologiya üzrə mütəxəssislər üzv seçilir. Təşkilat Komitəsi müsabiqənin Münsiflər heyətinin tərkibini müəyyən edir.

2. Müsabiqənin məqsəd və vəzifələri

- 2.1. “Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi məktəblilərin ekoloji maarifləndirmə əhatəsini genişləndirmək, onların ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılınması, ictimaiyyətin diqqətini dayanıqlı inkişaf məqsədlərinə çəkmək məqsədilə keçirilir.
- 2.2. Müsabiqəsinin əsas vəzifələri:
 - ekoloji təhsilin təmin olunması;
 - məktəblilərin ətraf mühit məsələlərində iştiraklarının artırılması; problemi daha dərinə araşdırmaları üçün imkanların yaradılması;
 - ekoloji problemlərin həlli yollarının araşdırılması;
 - ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi;
 - ictimai diqqətin cəlb edilməsi;
- 2.3. Keçiriləcək ekoloji mövzuları əks etdirən qısa sənədli film müsabiqəsinin iştirakçıları KİV vasitəsilə ictimaiyyətə tanıtılaraq, onların bundan sonrakı həyatlarında ekoloji

istişamətın başıca istışamətlərdən birinə çəvrilməsini təmin edəcəkdir, bundan əlavə onlar mütəmadi olaraq bölgəsindən asılı olaraq həmin ərazidə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri olan Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin tədbirlərinə aktiv şəkildə cəlb olunacaqdır.

3. Respublika müsabiqəsinin iştirakçıları

3.1. "Eko səyahət" Respublika uşaq qısa sənədli film müsabiqəsində 2 yaş qrupu üzrə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnek üzvləri və ekoklub üzvləri iştirak edir.

- 12 – 15 yaş üzrə (VI – IX siniflər);
- 16 – 17 yaş üzrə (IX – XI siniflər);

3.2. "Eko səyahət" Respublika uşaq qısa sənədli film müsabiqəsində videoçarxlar 3 dəqiqədən artıq olmamalıdır.

4. Müsabiqədə iştirak edəcək videoçarxların mövzuları

1. İqlim dəyişmələri;
2. Meşələrin qorunması;
3. Ətraf mühitin çirklənməsi;
4. İçməli su ehtiyatları və qorunması;
5. Plastik tullantıların azaldılması;
6. Heyvanlara qarşı humanist davranış;

5. Respublika müsabiqəsinin keçirilməsi qaydası

- 5.1. Respublika müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin VI - XI sinif şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin müvafiq yaş kateqoriyası (VI - XI sinif) üzrə dərnek üzvləri arasında (tək və qrup şəkildə) qısa sənədli film müsabiqəsi formatında keçiriləcəkdir. Filmin mövzusu ətraf mühitin çirklənməsi, iqlim dəyişmələri, təbii resurslardan effektiv istifadə, quraqlığın artması, meşələrin qorunması, içməli suyun azalması və gigiyenası və s. özündə birləşdirən ekoloji problemlərin təsvirini əks etdirici şəkildə seçiləcəkdir.
- 5.2. İştirakçıların qeydiyyatı: 25 sentyabr - 25 oktyabr 2018-ci il tarixinədək keçirilir.
- 5.3. Sifariş: Müsabiqədə iştirak etmək üçün sifarişlər qeydiyyatdan keçməlidir. Sifariş iştirakçıların, siyahısı əlavə olunmalıdır. Sifarişin surəti ***rugim@mk.edu.az*** elektron ünvanına və ya **Hüseyn Seyidzadə küçəsi 68a** ünvanına göndərilməlidir. Sifarişin forması əsasnaməyə əlavə olunur.
- 5.4. Müsabiqənin final mərhələsinə 10 baldan yuxarı toplayan qrup və ya fərd buraxılır.
- 5.5. Müsabiqə Təşkilat Komitəsinin tərəfindən yaradılmış mütəxəssislərdən ibarət münisflər heyəti tərəfindən qiymətləndirilir.

- 5.6. “Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsi haqqında ətraflı məlumat facebook səhifəsində göstərilir.

[https://www/facebook.com/Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi\)](https://www/facebook.com/RespublikaUşaq-GənclərİnkişafMərkəzi)

6. Respublika müsabiqəsi aşağıdakı mərhələlər üzrə keçiriləcəkdir:

I mərhələ – 25 sentyabr – 25 oktyabr 2018-ci il tarixədək

Müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin qəbulu

II mərhələ – 30 oktyabr– 05 noyabr 2018-ci il tarixədək

Videogörüntülərə baxış və I seçim turu;

III mərhələ – 06 noyabr- 10 noyabr 2018-ci il tarixədək

I turda seçilmiş iştirakçılara müsabiqədə iştirakı barədə məlumatların çatdırılması ;

IV mərhələ – 11 noyabr oktyabr – 15 noyabr 2018-ci il tarixədək

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində I turda seçilmiş videoçarxlara baxış və qiymətləndirilməsi;

V mərhələ – 20 - 21 noyabr 2018-ci il tarixində

“Ekoloji videoçarx” Respublika uşaq qısa sənədli film müsabiqəsinin qaliblərinin mükafatlandırılması.

7. Müsabiqənin münisflər heyəti

- 7.1. Müsabiqənin Təşkilat Komitəsi tərəfindən Münisflər heyətinə ekoloqlar, rejissorlar, ssenaristlər və KİV-lər seçilir, münisflər heyəti tərəfindən qiymətləndirmə aparılır.
- 7.2. Münisflər heyətinin üzvlərinin siyahısı müsabiqədən əvvəl açıqlanmır.
- 7.3. İştirakçıların müsabiqə performansını ümumi qəbul edilən meyarlara əsasən qiymətləndirilir.
- 7.4. Münisflər iştirakçıların hər bir intizamda və hər bir kateqoriyada 10 ballıq qiymətləndirmə sistemində uyğun rəqabət qabiliyyətlərini qiymətləndirirlər. Müsabiqənin nəticələri müsabiqənin sonunda yekunlaşdırılır.

8. Texniki tələblər

- 8.1. Müsabiqənin proqramı üçün bütün videoçarxlar telefon vasitəsilə çəkilir:
Video format:
 - HD FULL (480-1080)
 - Mini /720
 - Horizontal (işığa qarşı olmasın)
 - Coystik və ya ştativ ilə çəkilsin
- 8.2. Bütün videoçarxlar keyfiyyətli və təmiz redaktə olunmalıdır.

9. Mükafatlandırma

- 9.1. "Eko səyahət" qısa film müsabiqəsinin qiymətləndirilməsi isə müsabiqənin təşkilat komitəsi və münisiflər heyəti tərəfindən həyata keçiriləcəkdir. Respublika mərhələsinin qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələr ilə mükafatlandırılacaqdır.
- 9.2. Təşkilat Komitəsi müsabiqə müddətində əlavə mükafatlandırma qaydalarına müvafiq dəyişiklik edib, facebook səhifəsində rəsmi məlumat verə bilər.

Müsabiqə ilə bağlı məlumatları aşağıda qeyd olunan ünvanlardan əldə edə bilərsiniz:

Email: rugim@mk.edu.az

[www.facebook.com/ Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi](https://www.facebook.com/Respublika-Uşaq-Gənclər-İnkişaf-Mərkəzi)

Telefon: (+ 99412) 5694947;

Ünvan: Hüseyn Seyidzadə küçəsi 68a

“Eko səyahət” Respublika uşaq qısa sənədli film müsabiqəsinin

Bakı – Azərbaycan

___ noyabr 2018

Sifariş

İştirak etmək üçün aşağıdakı formanı doldurun.

Əsas məlumat:

Ölkə:	
Şəhər:	
Mərkəzin adı:	
Qrup rəhbərinin adı:	
Əlaqə ünvanı:	
Telefon:	
E-mail:	
İnternet səhifə:	
İştirakçı sayı:	
Tarix:	
İmza:	

“Ekoloji videoçarx” Respublika uşaq qısa sənədli film müsabiqəsinin

Bakı – Azərbaycan

___ oktyabr 2018

İŞTIRAKÇI SİYAHISI

Nö	Soyadı və adı	Doğum tarixi	Təmsil etdiyi müəssisənin adı	Təhsil aldığı məktəb	Sınıf
1.					
2.					
3.					
4.					
5.					
6.					
7.					
8.					
9.					
10.					
11.					
12.					
13.					
14.					
15.					
16.					
17.					
18.					
19.					
20.					